

# QARABAĞ

## AZƏRBAYCANDIR



İlham Əliyev

"SƏS" qəzeti mənim üçün ən aziz qəzətdir

# SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 019 (6219) 2 fevral 2021-ci il 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

## Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər



Bax 2

"Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin"

## Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Dünən Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının...



Bax 9

## 2 Fevral Azərbaycan Gəncləri Günüdür

Bax 10



Bu gün son 17 il ərzində görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər...

## Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun ilk iclası keçirilib. AZƏRTAC Rusiya hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini...



Bax 10

## Türkiyə-Azərbaycan hərbi təlimləri: Qars realığı erməniləri qorxudur

Məlum olduğu kimi, Türkiyənin Ermənistanla həmsədr olan Qars vilayətində qardaş ölkə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq çərçivəsində növbəti planlı hərbi təlimlərə start verilib. Hərbi əməliyyatlara kifayət qədər yaxın olan qış...



Bax 11

## İtirilmiş "Ağ qızıl" xəzinəsini necə qaytarmaq olar?

Müasir dövrdə aqrar sahədə inkişafın təmin edilməsi və kənd təsərrüfatı məhsulları üzrə xarici asılılığın ləğv edilməsi hər bir dövlət üçün çox strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi və əhalinin digər ən vacib məhsullarla təmin edilməsi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin...



Bax 15

Dollar ucuzlaşa bilər!



Bax 11

Bakı aeroportunda yarım milyon manatlıq brilyant ələ keçdi



Bax 16

Ermənistan üçün çətin seçim: Rusiya, yoxsa Qərb?



Bax 13



# Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanası-



deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdırırdıq. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dedi-yim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, - bəlkə də daha çox, indi hamısını xatırlamıram, - xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən defələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi su-



**“ Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin ”**

nın nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

Prezident İlham Əliyev müsahibəsi

*-Cənab Prezident, ilk növbədə, müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı ifadə edirik. İlk sualın açılışını etdiyiniz bu səhiyyə ocağı ilə bağlı təəssüratlarınız barədə olacaq. Necədir təəssüratlarınız?*

-Təəssüratlar çox müsbətdir. Yeni tikilmiş bu xəstəxana bizim

səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.

Bir də ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpə edəcək. Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstə-

xana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi - bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir.

*-Cənab Prezident, Sizin təşəbbüsünüzlə Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxanalar tikilib. Bundan sonrakı mərhələ barədə fikrinizi öyrənmək istəyirdik, yəni, bu proqram artıq bitib, yoxsa icrası davam etdiriləcək?*

-Hesab edirəm ki, bütövlükdə artıq başa çatmaq üzrədir. Çünki ölkəmizin bütün bölgələrində xəstə-

xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq.

Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçildəndən sonra bəyan etmişdim ki, biz qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılıımızın həcmi o qədər də böyük

rdə müayinədən keçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı - ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sistemine keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi.

Ardı Səh. 3

# Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Əvvəli Səh. 2

Ona görə biz artıq bu sisteme də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yeni, biz hər şeyi ardıcılıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır.

*-Cənab Prezident, yəqin ki, bu xəstəxananın açılışının məhz pandemiya dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti var. Yəni, global pandemiya*

çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdırı bilmirdilər. Biz isə modul tipli 13 xəstəxanayı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnenlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasıya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymu-



*bir ildən artıqdır ki, davam edir. İndiyə qədər Azərbaycanda bu virusla mübarizədə görülən işləri necə qiymətləndirirsiniz?*

-Bəli, əlbəttə, bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamaq istəyirdik. Çünki heç kimin ağına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görürək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yeni, bu, çox böyük rəqəmdir.

Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir

şuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə



çətinliklər yaratmıyıq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə dəyərlər, mənəvi durumu.

*- Cənab Prezident, biz həm də Azərbaycanın bu preventiv, eyni zamanda, mübarizə təd-*

*də "Azərbaycan modeli" ifadəsindən də bəzi hallarda istifadə olunurdu. Bu barədə fikirlərinizi bilmək istərdik.*

-Bəli, bu, bizi, əlbəttə, çox sevindirir. Biz, əlbəttə, çox məmnunluq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifə-

ra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq Ümumdünya Səhiyyə Təşkilatı "Azərbaycan modeli" haqqında danışıq, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan "Gallup" da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayırıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır.

*- Biz həm də bu müddət ərzində xarici ölkələrə Azərbaycanın yardımının da şahidi olmuşuq.*

Ardı Səh. 4



*birlərinin beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildiyinin şahidi olmuşuq, müxtəlif aparıcı beynəlxalq qurumlar bu barədə öz fikirlərini ifadə ediblər. Hətta mübarizə-*

miz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axı-



# Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Əvvəli Səh. 3

- Doğrudur. Biz bunu bir məsuliyyətli ölkə kimi özümü borc bildik. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilməmişdir, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilmişdir. Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilmişdir.

Bundan əlavə, biz beynəlxalq müstəvidə zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyirlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gerek daha əvvəl razılaşdırılmalıydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanofobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.

BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırırdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yeni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışları bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərq görürük.

- Siz vaksinlərin ədalətli bölünməsinə toxununuz. Bir məsələ



**Son 17 il ərzində 750-dən çox xəstəxanaya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxanaya və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir”**

*ilə bağlı da fikrinizi öyrənmək istəyirdik. Ümumiyyətlə, hazırda pandemiya ilə mübarizədə deyə bilirik ki, yeni bir mərhələ başlayıb - dünya üzrə vaksinasiya. Hətta bu sahədə də artıq müəyyən ölkələr arasında ümumən gərginliyin şahidi olmaqda yoxdur. Məsələn, Avropa İttifaqı ilə Böyük Britaniya arasında olan qalmaqal göstərməyə bilirik. Sizcə, bunun səbəbi nədir?*

- Bunun səbəbi, yenə də deyirəm, ədalətsizlikdir, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir. Dediğiniz bu fakt özlüyündə çox narahat edici bir faktır. Çünki Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Məsələn, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gədersə Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni, bu, çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gerek buna diqqətlə nəzər salaıq. Əgər inki-

şaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmərsə və qarşılıqlı ittihamlar irəli sürülsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm.

Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadıq qalaraq artıq dünya arenasında bu məsələni qaldırıraq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.

*- Cənab Prezident, icazənizlə vaksınlaşma prosesinin Azərbaycana aid olan hissəsinə qayıdaq. Siz çıxışınızın əvvəlində artıq qeyd etdiniz ki, ölkəmizdə bu prosesə başlanılıb. Görülən işləri necə qiymətləndirirsiniz?*

- Mən müsbət qiymətləndirirəm. Çünki Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsü-

lənmişdir. Onlar xəstələndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışımalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin eməlləri ilə böyük fərqi göstərir.

Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta "Bayrakdar" pilotsuz uçur aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq egoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanların haqları tapdalanır, onların səhhiyyə, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artırmaq üçün, o maraqların 4-5 mislini təmin etməklə, necə deyirlər, öz maraqlarını təmin edirlər.

Bu, sadəcə olaraq bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənavi haqqı varmı kimsə nəse desin, kimsə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səsiz qalmır və qalmaqal. Bu gün mən bu imkandan istifadə edərek Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldıracağıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək.

Ardı Səh. 5



# Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Əvvəli Səh. 4

*-Siz Vətən müharibəsi məsələsinə toxundunuz. Növbəti sualımız icazə ilə erməni işğalından azad edilən torpaqlarla bağlı olacaq. Həmin ərazilərə artıq bir neçə dəfə səfər etmişiniz. Təəssürlərinizi bir daha eşitmək istəyərlik.*

Təəssürlər əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm. Bəlkə daha çox. Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mən zərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturunu dağıdıb. Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri dəvət edirik, diplomatik korpusun nümayəndələrini. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz tək öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Mən özümə sual verirdim ki, nə üçün onlar bunu edib və sözün düzü suala cavab tapa bilmirəm, bu günə qədər də. Bir səbəb ondan ibarətdir ki, onlar hesab edirdilər ki, belə olarsa, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Çünki onlar hesab etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik. Onlar hesab edirdilər ki, heç vaxt biz oraya qayıtmayacağıq. Bu, birinci səbəb. İkinci səbəb, bəlkə də birinci səbəb onların ürayində bizə qarşı

olan düşmənçilikdir. Biz bunu sovet dövründə bilmirdik, hiss etmirdik. İndi mən o illəri yaxşı xatırlayıram. Azərbaycanda minlərlə erməni yaşayırdı. Bizim onlara münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin necə normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən, düşmənçilikdən söhbət gedə bilmirdi. Bəs necə oldu ki, 92-93-cü illərdə onlar bizə qarşı bu qədər qəddarlıq göstərdilər, Xocalı soyqırımını, digər günahsız insanların öldürülməsi ilə nəticələnən onların hərbi əməliyyatları, dinc əhaliyə qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürayində bu düşmənçilik toxumları həmişə var idi. Özü də o vaxt axı Azərbaycan, indi bu gün Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, onların yetişdirdikləri illər boyunca, onilliklər boyunca ideoloji əsaslarını məhv edib, bu gün onlar, əlbəttə ki, aydın məsələdir, onların bizə münasibəti nədir? Bəs o vaxt biz nə pislik etmişdik? Heç bir pislik etməmişdik. Bülbülün, Natevanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etməklə, gərəkdir adamın ürayində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmışsan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüşən, Anadoludan, İrandan köçürülmüşən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən bu çox sağ ol əvəzinə, 92-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Bu kadrlar var internetdə. O hərbi cinayətəkar və bu dəfə Qarabağ müharibəsində Qarabağa gəlmiş və siçan kimi oradan qaçmış Koçaryan Ağdam məscidinin önündə dayanıb və Ağdam məscidinin divarının üzərində təhqiramiz ifadələr. Bax budur o. O, bu hisslərlə yaşayır. Biz onların belini qırdıq, onları məhv etdik.

Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırdılar, öldürüblər, uşaqları yandırdılar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyayı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bələdan xilas etməyə istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq.

*-Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərlik.*

-Mənim münasibətim buna mənfi. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama verildə mütəəq rəhbərliklə gərəkdir məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərarlar qəbul edilib. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün tək-

liflər, bütün təşəbbüslər oraya göndərməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbul edilməzdir. Ona görə burada subordinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbul edilməzdir və buna son qoyulmalıdır.

İkincisi, biz bütün işləri ardıcılıqla edirik və mən bu ardıcılıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma - hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistan qarşı açılacaq təminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcılıq budur. Bu işlər görüldəndən sonra infrastruktur layihələri icra edilməlidir. Axi infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilərlər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də ələ-belə yox. "Ağıllı şəhər" konsepsiyası, "ağıllı kənd" konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yəni də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyirlər, məktəb tiksek, ya xəstəxana tiksek, amma kim oraya gedəcək. Orada adam yoxdur.

Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin

mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüldəndən sonra oraya qayıtmalıdır. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətəkar, rüşvətəkar erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də "xruşşovkalar", hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağıl çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən dəyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratсын, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirdisən, onu hasarlasın, bir qarovulcuq qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyirlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurdur. Ona da lazımı sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yəni də eyni məqsəddə, yəni də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yəni də hasar, yəni də nə bilim tikənlə məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətinə Şuşa zonasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıl qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sən?! Yəni də gəlirəm, oturma, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrendirməyim, bağışlayın sözümlə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükə-

nir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etməmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hələ otursun yerində, öz işi ilə məşğul olsun, mənə də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də dəyə bilərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələnlər görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra "xruşşovkalar"la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığıldırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yəni də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, işlər kənarda qalacaq biri durur ki, mən filial açırım, biri deyir ki, mən zastava açırım, biri deyir ki, mən fəvqəladə hallar açırım. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görülməli işlərdə mütəəq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yəni də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilərəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbt etmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.

*- Cənab Prezident, ayırdığınız vaxtınıza görə bir daha Sizə minnətdarıq.*

- Sağ olun.



**F**evralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı "Xırdalan" yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 220/110/10 kilovoltluq "Xırdalan" yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki "Cənub" Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq "Xırda-



## Prezident İlham Əliyev Abşeron rayonunda "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib

SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.

Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin - 25 elektrik stansiyasını, 100-dən artıq yarımstansiyanı, o cümlədən "Azərişiq" ASC-nin idarəetmə mərkəzi ilə əlaqəni özündə əks etdirən məsafədən idarəolunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitoring Mərkəzindən ibarətdir.

İşğaldan azad olunan torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. İndiyədək bu ərazilərdə görülən işlərə gəldikdə, Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təchizatı üçün "Tərtər" yarımstansiyasından "Suqovuşan" yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovoltluq elektrik verilişi



lan" yarımstansiyasını işə saldı. Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.

Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni "Xırdalan" yarımstansiyası da tikilib. Prezident İlham Əliyev bu yarımstansiyanı da işə saldı.

Dövlətimizin başçısına yeni



xətti çəkilir. Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər mövcud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.

Görülən işlər sübut edir ki, pandemiya ilə əlaqədar 2020-ci ilin iqtisadi cəhətdən fərqli il olmasına baxmayaraq, Prezident İlham Əliyevin davamlı strategiyasına əsasən digər sahələrdə olduğu kimi, energetika sahəsində həyata keçirilən layihələr də təxirə salınmayıb.

# Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Yeni korpusun Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

Burada, həmçinin STEAM - elm, texnologiya, mühəndislik, in-



cəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb. STEAM sistemi

işarələrlə, alqoritmlərlə robot texnologiyasının hazırlanması və programlaşdırılması, onların üzərində uşaqların

birgə əməkdaşlığı, digər fənlərlə inteqrasiyasını nəzərdə tutur. Bu, mahiyyət etibarilə yeni tefəkkür formasının yaradılması deməkdir.

Qeyd edək ki, Xırdalan şəhərindəki texniki-təbiət fənləri təmayüllü məktəb-lisey üçün fevralın 1-i azı 3 hadisə ilə əlamətdardır: əvvəla, uzun fasilədən sonra 1-4-cü sinif şagirdləri üçün dərslər bərpa olunub. İkincisi, müasir təhsil infrastrukturuna malik korpus istifa-

dəyə verilib. Nəhayət ölkədə sayca 3-cü, Abşeronda isə birinci tədris müəssisəsidir ki, 6-11 yaşlı şagirdlər də daxil olmaqla, STEAM təhsil metodunun tətbiqinə başlanılır.

# Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər



**F**evralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, dövlətimizin



başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi

adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Pre-

zident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fondu-

na qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən ço-

xunu əhatə edir. Artıq yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var. Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamladılar.

Qeyd edək ki, yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir.



**D**ünən Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda deputatları yaz sessiyasının başlaması münasibətilə təbrik edən sədr bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi və müdrikliyi Azərbaycanı qələbədən-qələbəyə aparır. Məmnunluq hissi ilə qeyd edirəm ki, xalqımız 2020-ci ili uğurla başa vurub, 2021-ci ilə böyük ruh yüksəkliyi və ümidlər ilə qədəm qoyub.

Bu gün biz bir daha qürurla söyləyirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünün bərpasına nail olub. Döyüş meydanında əldə edilən böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilib, uzun illər ərzində bölgənin inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Dövlətimizin başçısının dediyi kimi, "Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi.

... Biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırdıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırdıq və bu torpaqlarda əbədi yaşayacağıq!"

Daha sonra sədr qeyd edib ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb. Milli Məclisin sədri parlamentin indiyə qədər əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə edib.

Sədr bildirib ki, yaz sessiyasının qanunvericilik planı hazırlanıb və bu gün müzakirə ediləcək. Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin gündəliyinə çıxarılaçaq.

Sahibə Qafarova qeyd edib ki, yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisə təqdim ediləcək. Çıxışının sonunda Sədr onu da diqqətə çatdırıb ki, bu gündən etibarən Milli Məclisin yeni saytı yeni dizaynda istifadəçilərin ixtiyarına verilib.

İclasın gündəliyi ilə bağlı çıxış edən deputatlar Fazil Mustafa, Əli Məsimli, Zahid Oruc, Müşfiq Cəfərov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Mələhət İbrahimqızı, Şahin İsmayılov, Tahir Kərimli, Elman Nəsirov və Erkin Qədirliləri bildirdilər, gündəliklə bağlı təkliflərini veriblər.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin 19 məsələsinin ilk 4 məsələsi qərar layihələridir. Hər sessiyanın əvvəlində, bilirsiniz ki, parlamentin qanunvericilik işləri planı qəbul olunur və parlament öz fəaliyyətini həmin plan əsasında qurur. Gündəliyin ilk məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır.

Deputatlardan Zahid Oruc, Sabir Rüstəmxanlı, Etibar Əliyev, Fazil Mustafa, Qüdrət Həsənzadə, Əli Məsimli, Siyavuş Novruzov, Elman Nəsirov, Jalə Əliyeva və Bəhrüz Məhərrəmovun qanunvericilik işləri planı haqqında fikirlərini və təklifləri dinləndikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin daxili nizamnaməsinin tələblərinə uyğun olaraq, Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenedən təşkil edilib. Daha sonra iclasda Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Milli Məclis sədrinin birinci müavini, Hü-

quq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra deputatlar Razi Nurullayev, Hicran Hüseynova, Siyavuş Novruzov və Aydın Mirzəzadə namizəd barədə fikirlərini səsləndiriblər. Namizəd Humay Elçin qızı Əfəndiyevanın Konstitusiyaya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ səsə qoyularaq təsdiqlənib.

Sonra Humay Əfəndiyeva Milli Məclisin iclasında Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi hakiminin andını səsləndirib, bu şərəfli və məsuliyyətli vəzifəyə onun namizədliyini irəli sürdüyünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

## Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib



Daha sonra iclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında təqdimatla çıxış edib. Bildirib ki, bu sənəd iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirməklə strateji media ortaqlığının qurulmasını nəzərdə tutur. Qeyd olunub ki, Türkiyə mediasının tərkib hissəsini böyük media quruluşları təşkil edir və Türkiyə mediası global medianın tərkib hissəsidir. Biz bunu praktiki olaraq 44 günlük müharibə dövründə bir daha gördük. Prezident İlham Əliyevin müsahibələrinin də dünyaya yayılması Türkiyə mediası üzərindən oldu. Ona görə də bu Memorandum mühüm əhəmiyyətə malikdir.

Komitə sədri Qənirə Paşayevanın və deputat Azay Quliyevin fikirləri dinləndikdən sonra iclasda fasilə elan olunub. Fasildən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi davam etdirilib. Deputatlardan Fəzail Ağamalı, Etibar Əliyev, Sahib Əliyev, Anar İsgəndərov və Musa Qasımlı layihə barədə fikirlərini bildirdilər. Sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 sayılı Protokolun təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib. Bildirib ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir. Məsələ barədə millət vəkili Hikmət Məmmədov, Rafael Hüseynov və Sabir Rüstəmxanlı fikirləri dinləndikdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Gündəliyin növbəti məsələsini - "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə

minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələni Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim edib. Bildirib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin müfəssəl planlar hazır olmadığına görə həmin müddəanın tətbiqinin təxirə salınması təklif olunur. Təklifdə müddətin 8 ildən 11 ilədək uzadılması nəzərdə tutulur. Məsələ barədə deputatlar Qüdrət Həsənzadə və

rupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclis sədri bildirib ki, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində döviyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məsələlər mahiyyətə bir-birilə bağlıdır.

Hər iki məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Bildirib ki, son zamanlar "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" 1988-ci il Beynəlxalq Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının "Narkotik vasitələr haqqında" 1961-ci il Vahid Konvensiyası və "Psixotrop vasitələr haqqında" 1971-ci il Konvensiyası ilə dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddələrin siyahılarına yeni növ narkotik vasitə və psixotrop maddələr əlavə edilmiş, lakin Azərbaycan Respublikasının müvafiq qanunlarında bu dəyişikliklər əksini tapmamışdır.

Qanun layihəsinə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qeyd edilən qanunlara və müvafiq siyahılara daxil edilir. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaqdır. Sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

"Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) də mahiyyətə yaxın olduğundan hər iki məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. İnzibati Xətalər Məcəlləsində isə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiqləşdirilib.

Eyni zamanda, dəyişikliklərdə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalluz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabinetindən müəyyən edilməsi təklif olunur.

Deputatlardan Etibar Əliyev, Rüşad Quliyev, Qüdrət Həsənzadə və Siyavuş Novruzovun fikirləri dinləndikdən sonra hər iki layihə ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib. "Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.

Bildirib ki, notariat hərəkətlərinin aparılması üçün mürciyyət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiqinə görə dövlət rüsumu və ya haqq ləğv edilir.

Həmçinin notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya hər hansı xidmət haqqı tələb edilməyəcək. Qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası başa çatıb.



**B**u gün son 17 il ərzində görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilir, onlara daim ayıq-sayıq olmaları, elmi, savadlı gənclik olaraq yetişmələri aşılanı.

Əsaslı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti, sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirib. Bu siyasətin davamı olaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi.

Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yarat-

## 2 Fevral Azərbaycan Gəncləri Günüdür



maqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi. Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadıqlılığını öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.

Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilə geniş imkanlar açmış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir: "... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə "Gənclər ili" elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və

mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi istiqamətində əhəmiyyətli oldu. Həyata keçirilən tədbirlər, islahatlar, dövlət proqramları əsasında deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Müasir dövrdə elmin və texnologiyaların sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsinə zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Daha sonra Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş mətdolarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət

Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm Sənəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açıb. Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılıb, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq. Bütün bunlarla yanaşı, ölkəmizdə könüllülük hərəkatı inkişaf edib. Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən, idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək və həmrəylik kimi dəyərlər aşılanmış olur.

Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər ili" elan edildi. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Öz iradəsi və sərbəst seçimi əsasında, əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında, cəmiyyət naminə təmənnaşız işlərin görülməsi dayanır. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır.

Bu gün Azərbaycan gəncliyi qürurludur. Üzərinə düşən ən böyük məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarımızı qanı, canı bahasına azad etdi. Hər yerdən olduğu kimi gənclərimizin səsi müharibə bölgələrindən də eşidildi. Minlərlə gəncimiz vətən torpaqlarının azadlığı uğrunda qəhrəmancasına vuruşdular. Budur, Azərbaycan gəncliyi. Sağlam düşüncəli, qəhrəman, igid, cəsur Azərbaycan gəncliyi ilə qürur duyuruq.

Zümrüd BAYRAMOVA

## Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib

**Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun ilk iclası keçirilib.**

AZƏRTAC Rusiya hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli işçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.

İclasda 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də im-



zalanmış bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib. Tərəflər demir yolu, avtomobil və qarışıq daşınmalar, daşınmaların təhlükəsizliyinin, eləcə də onlara sərhad, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert alt qruplarının

yaradılması barədə qərar qəbul edəblər. Görüş iştirakçıları 2021-ci il fevralın 2-dək alt qrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər. Üçtərəfli işçi qrupun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb. İclasın vaxtı həmsədr-lərlə razılaşdırılacaq.

### Dmitri Medvedev: Qarabağda nizamlanmanı Türkiyə ilə də müzakirə etmək lazımdır

Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyətin nizam salınması üzərində bütün incəlikləri nəzərə alaraq işləyib. Əgər onun söyləri olmasa idi, münaqişə hələ də davam edəcəkdə.

Bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, münaqişənin qaynar mərhələsi başa çatandan sonra vəziyyət bütövlükdə sakitləşdi. "İnsanlar həlak olmur, inkişaf üçün imkanlar var. Yanvarın 11-də üç ölkənin liderləri Moskvada görüşdülər və vəziyyətin iqtisadi cəhətdən sağlamladılması yollarını müəyyən etdilər. Bu da çox vacibdir". D.Medvedevin fikrincə, hazırda müəyyən parametrləri, o cümlədən Rusiya Federasiyasının sülhməramlı kontingentini saxlamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanı var.

D.Medvedev Qarabağda vəziyyətin nizam salınması məsələsinin Türkiyə ilə müzakirə olunmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, regionda reallıq belədir.

"Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzərə almamaq olmaz. Moskva və Ankara arasında səmərəli dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə əlaqədar daim ünsiyyətdədirlər, ümumi vəziyyətə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbiçilərindən ibarət xüsusi nəzarət mərkəzi yaradılması barədə qərar qəbul edilib. Bu da ümumi sabitləşmə elementidir. Lakin mən bunu uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, yaxud konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə biz regionda mövcud reallıqları nəzərə almağa borcluuyuq. Realıq isə belədir ki, bu gün bu məsələni həm də Türkiyədən olan tərəfdaşlarımızla müzakirə etməliyik", - deyərək Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.



# Türkiyə-Azərbaycan hərbi təlimləri: Qars reallığı erməniləri qorxudur

Məlum olduğu kimi, Türkiyənin Ermənistanla həmsədr olan Qars vilayətində qaradaş ölkə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq çərçivəsində növbəti planlı hərbi təlimlərə start verilib. Hərbi əməliyyatlara kifayət qədər yaxın olan qış təlimləri fevralın 1-dən 12-dək davam edəcək. Təlimlərdə tank birləşmələri, artilleriya hissələri, snayper qrupları, xüsusi təyinatlılar, quru qoşunlarına məxsus birləşmələr, eləcə də aviasiya iştirak edir. Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, təlimlərin hədəfi birgə əməliyyat zamanı koordinasiyalı fəaliyyətin təmin edilməsi, eyni zamanda yeni silahların, həmçinin nəqliyyat vasitələrinin sınaqdan çıxarılmasıdır. Təlimlərdə şərti düşmənin obyektlərinə aviasiya zərbələrinin endirilməsi, desant və qarşılıqlı dəstək kimi məqsədlər də həyata keçiriləcək.

## Ermənilər Kremlin Ankara və Bakıya tərəf qıcıqlanması üçün cəhdlər göstərirlər

Artıq təlimlərlə bağlı erməni tərəfinin aşkar təlaş və qorxusu açıq-aşkar ifadə olunur, Ermənistanın hərbi-siyasi dairələrindən ehtiyat tədbirlərinin görülməsi çağırışları

## Hərbi şərhçi David Arutyunov: "Azərbaycanın Qarabağda qarşısına qoyduğu məqsədləri həll olunub"

səslənir. Lakin daha bir məsələ erməni tərəfinin bu dəfə də Rusiya rıçağından sui-istifadə etməklə, sözügedən təlimlərin guya Moskvaya hədələyici ismaric (?) olduğu ətrafında səs-küy qaldırmasıdır. Söz yox ki, tarixlər boyu başqalarının onlar üçün iş görmələrinə adət edən ermənilər yenə də rusların ətəyindən yapışmaq məcburiyyətində qalaraq, Kremlin Ankara və Bakıya tərəf qıcıqlanması üçün cəhdlər göstərirlər. Bunu ermənilərin hərbi təlimlərlə bağlı fikirlərindən də görmək olar.

"Türkiyə və Azərbaycanın təlimlərinin nəinki Ermənistanla təhlükə yaratdığına hesab etmək olar, eləcə də regionda təsir imkanlarını artırmaq üçün Ankaranın Moskva ilə rəqabət apardığını da demək mümkündür". SİA xəbər verir ki, bu barədə Ermənistanın hərbi şərhçisi David Arutyunov "Sputnik Armenia"ya ikibaşlı açıqlamasında bildi.

## Türkiyə və Azərbaycanın hərbi-texniki əməkdaşlıq sferası onların birlikdə

## keçirdikləri təlimləri özü-özlüyündə Ermənistanla təhlükə yaradır

"Ümumilikdə götürərkən, Türkiyə və Azərbaycanın hərbi-texniki əməkdaşlıq sferası və onların birlikdə keçirdikləri təlimləri özü-özlüyündə Ermənistanla təhlükə yaradır", deyən erməni hərbi şərhçisi əlavə edib ki, hər iki ölkə özünü Ermənistanla qarşı düşmən nəzərində baxır - təlimlər isə onların (Türkiyə və Azərbaycanın-R.R.) birgə əməkdaşlıqlarının effektivini artırır, həmçinin Azərbaycanın hərbi potensialını təkmilləşdirir.

Lakin buna baxmayaraq, Arutyunov təlimlərin hərbi əməliyyatlara keçid alması təhlükəsi ilə fikir bildirən digər erməni hərbi şərhçiləri ilə razılaşmır. Onun sözlərinə görə, bu barədə narahat olmağa dəyməz, sentyabrda olduğu kimi müharibə olmayacaq və belə fikirlər şışirdilir. "İndi belə ssenari ehtimalı olduqca azdır", deyər o qeyd edib. SİTAT: "Birincisi, Azərbaycanın Qarabağda qarşısına qoyduğu məqsədləri həll olunub, ikincisi rusların mövcudluğu. Üçüncüsü isə hərbi təlimləri



Türkiyə ilə Rusiyanın regiondakı təsirlərinin göstərici kimi görmək olar. Yeni rus tərəfinə müəyyən təzyiqlər göstərilir.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə regionda olduğu kimi, Yaxın Şərqdə də rəqibdirlər. Suriya və Liviyadakı təcrübə göstərdi ki, bu rəqabət lokal güc ssenarisini ilə əvəzlənə bilər. Arutyunov riskləri belə izah edib ki, hər iki tərəf regionda hərbi iştirakçılardır. Belə ki, türk hərbi qüvvələri Qarabağda-Azərbaycanda fəaliyyət göstərirlər, həmçinin rus sülhməramlıları Qarabağda olmaqla yanaşı, eyni zamanda Ermənistanla hərbi bazaları ilə mövcudurlar.

## Azərbaycanın Türkiyə ilə yanaşı Rusiya ilə də siyasi maraqlar kontekstindən balanslı siyasət aparması ölkəmizin regiondakı gücünü artırmaqdadır

Beləliklə, erməni hərbi şərhçisi bir tərəfdən ermənilərə ürək-dirək verməyə çalışır ki, onların arxalarını

da ruslar dayanıb, amma digər tərəfdən, Ermənistanla siyasi vəziyyəti də buraya qatarsaq, situasiyanın heç də ermənilərin xeyrinə olmadığını deyə bilərik. Fakt budur ki, anti-Paşinyan ritorikalara, yaxud erməni müxalifətinin hakimiyyətə qarşı çevriliş cəhdləri uğursuzluqla müşahidə edilir, insanlar küçələrə çıxmırlar. Paşinyan hakimiyyətinin isə özünü siyasi kürsədə saxlamaq cəhdləri demək olar ki, müsbət nəticələrini verir. Belə olan halda, Azərbaycanın Türkiyə ilə yanaşı Rusiya ilə də siyasi maraqlar kontekstindən balanslı siyasət aparması ölkəmizin regiondakı gücünü artırmaqdadır və Türkiyə-Azərbaycan birliyinin güclənməsi bu reallığı daha münbit müstəviyə doğru inkişaf etdirir. Bu baxımdan, Ermənistanın mövcud hakimiyyətinin açılması nəzərdə tutulan nəqliyyat yolları istiqamətində marağını gizlətməməsi, iqtisadi blokadadan çıxmaq istəyi, eyni zamanda, Rusiyanın da iqtisadi maraqlarının təminatı Türkiyə-Azərbaycan hərbi və s. əməkdaşlığına qarşı heç bir sədd qoya bilməz. Bu baxımdan, iki qaradaş ölkənin müntəzəm hərbi, siyasi və s. istiqamətlərdə strateji əməkdaşlıqları daha da artacaq və buna heç bir qüvvənin mane olmayacağı da bellidir. Erməni siyasətçiləri, hərbi şərhçiləri həmin reallığı da yaxşı bilir və anlayırlar.

Rövşən RƏSULOVA

## Baş Prokurorluq tikinti şirkəti ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində "Kat Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ələkbərov Elçin Bəşir oğlunun vəzifələrinin icrası zamanı qanun pozuntularına yol verməsi faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, Litva Respublikasının vətəndaşı Pocius Povilasın məsələyə dair şikayətinin əsassız olması, Elçin Ələkbərovun həbs edilməsindən sonra tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi və buna görə də şikayətçi olmaları barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkliz olunur.

Məlumatda qeyd olunub ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın və Litva Respublikasının vətəndaşı Pocius Povilasın müraciətləri əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "Kat Holding" MMC-nin təsisçisi Elçin Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq,



MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesabla mədaxil etməyərək mənimsəməsi nəticəsində sözügedən binaların inşası başa çatdırılmamış, bu da öz növbəsində çoxsaylı vətəndaşların şikayətinə səbəb

olmuşdur.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

## Dollar ucuzlaşa bilər!

ABŞ-da, başqa ölkələrə qarşı tətbiq edilən sanksiyaların dolları necə vuracağı analiz edilib



ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələr dollarından asılılığını azaltmağa çalışırlar və ortaqlarla hesablaşmaq üçün başqa valyutalara keçirlər. ABŞ Konqresinin Tədqiqat Xidmətinin sorğusuna görə, bu, dolların global iqtisadiyyatda roluna mənfi təsir edə bilər. Beləliklə, ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinin obyektinə çevrilmiş xarici hökumətlər, eləcə də tərəfdaşları dollardan asılılığını azaltmaq üçün fəal şəkildə öyrənir və şərait yaradırlar. Ölkələr digər valyutalara keçərlərsə, bu, ABŞ üçün borc xərclərinin artması da daxil olmaqla bir sıra mənfi iqtisadi nəticələrə səbəb ola bilər.

Sənəddə deyildiyi kimi, İran, Venesuela və Rusiya üçün Amerika maliyyə bazarlarına çıxışı məhdudlaşdırmaq da daxil olmaqla xarici siyasət hədəflərinə çatmaq üçün Vaşinqton tərəfindən dollardan daha çox istifadə olunur. Analitiklər ABŞ-ın cavab tədbirləri ilə qarşılaşa biləcəyi barədə də xəbərdarlıq ediblər.

Sənəddə Rusiyanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş qadağanın Alyaskada dəniz məhsulları istehsalına və Vaşinqton əyalətindəki armud və alma istehsalçılarına mənfi təsir göstərdiyi bildirilir. Bundan əvvəl, Rusiya Federasiyasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev, Avrasiya İqtisadi İttifaqı ölkələrinin milli valyutada qarşılıqlı hesablaşmalara keçmələri lazım olduğunu dilə gətirib, çünki dollarla əməliyyatlar bu ölkələrin iqtisadiyyatı üçün zərərli olur.

Yanvar ayında "Financial Times", Avropa İttifaqındakı mənbələrə istinadən, İttifaqın dünya bazarlarındakı "dollar üstünlüyü" ilə mübarizə aparmaq niyyətində olduğunu bildirib. Sənədlərdən biri, qəzetin yazdığı kimi, dünya maliyyə bazarlarının dollardan çox asılı olduğunu göstərir. Məqalədə dünya miqyasında avronun rolunu artırmaq üçün bir yol tapmağa ehtiyac olduğu da göstərilir. Bütün bunlar dolların global hegemonluğunu ciddi şəkildə zəiflədə və dünya ticarətində dövrüyyəsinə azalda bilər. Bu isə öz növbəsində dolların məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər.

Elçin Bayramlı

## Azərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasının dünən keçirilən iclasında müzakirəyə çıxarılan İn-

## Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

zibati Xətalər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeyd əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xə-

tanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi ma-

nat məbləğində cərimə nəzərdə tutulur. Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Aysel Məmmədova





**T**arixən hər çıxışımızda belə bir ifadə işlədirik - bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır.

Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir. Xüsusilə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadan gənclərimizdir. Bugünkü gənclərimiz öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Çünki hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu Öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəsle diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gən-

## Gələcək nəsillərin yaddaşında əbədi qalacaq

ci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşüncəlidir".

### 44 günlük İkinci Vətən Müharibəsində Azərbaycan gəncləri öz şücaətləri ilə sübut etdilər

Birlik vaxtıdır, təxribatlara uymaq olmaz! İlk gündən Azərbaycan xalqı və gəncdəri, o cümlədən YAP Tərtər rayon təşkilatının, bütövlükdə bütün rayon gəncləri ayağa qalxaraq, birlik nümayiş etdirməklə Azərbaycan dövlətinə və ordusuna möhtəşəm dəstəyini ləkələməyə çalışan təxribatçıları qətiyyətlə pislədilər. Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tovuz, Gəncə, Tərtər, Mingəçevir və digər rayonlarımıza açılan cavab atəşləri nəticəsində düşmənin məkrli niyyətinin qarşısı alınması istiqamətində xalqımız birlik nümayiş etdirdi. Bu döyüşlər nəticəsində, çox təəssüf ki, Azərbaycan Ordusu şəhidlər verdi, ancaq bütün bunlar Azərbaycan xalqının vətən-torpaq sevgisini, mübarizə əzmini, qələbə arzusu-nu daha da alovlandırdı. Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız, o cümlədən gənclərimiz bir anda ayağa qalxaraq yürüşlərə başladı, ordumu-

za, dövlətimizə dəstəyini nümayiş etdirdi. Təəssüf ki, xalqımızı bir yumruq kimi təcəssüm edərən bu vətənpərvərlik aksiyasında belə, mənfur niyyətlilər, təxribata əl atanlar, həmçinin, onların fitnəsinə uyanlar da oldu. O bədnam və nifrətəliyə kimsələr aksiyanın yönünü, xarakterini dəyişməyə cəhd göstərdilər, bu niyyətlə də polisə qarşı zor tətbiq edib, əsəyiş keşikçilərinin xidməti maşınına hücum çəkildilər. Lakin həmin qara niyyətlilər öz məqsədlərinə axıracan nail ola bilmədilər. Onların qarşısını polisdən də öncə xalq, vətənpərvər gənclər kəsdi. "30 ildir, bəsdir!", - deyən gənclərimiz Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının ətrafında bir yumruq kimi birləşərək 30 ilin tükənən səbrinə "bəsdir!", - dedilər.

30 il, əslində, bizim nəslin göstərdiyi səbrdir! Bu tələblər Azərbaycan gəncliyinin yüksək Vətənpərvərlik duyğusu, öz şəhid həmyaşıdları qarşısında borc və hələ itirilməmiş ləyaqət hissindən gəlir. Qürurverici haldır ki, Azərbaycan ordusu sıralarında vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyət böyük əksəriyyəti gənclərdən ibarətdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan əks-hücum əməliyyatlarında iştirak edən gənclərimiz,

həmin tarixdən bu günə kimi illər ərzində işğal altında qalan torpaqlarımızın böyük hissəsini işğalçılardan azad ediblər. İndi həmin torpaqlarda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında, Hadrut, Ağbend qəsəbələrində, Suqovuşanda və noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə elan etdiyi "Qarabağın mirvarisi" Şuşa şəhərində Azərbaycan bayrağı dalğalanır. Bu böyük tarixi qələbədə gənclərimiz əsl şücaət və qəhrəmanlıq nümayiş etdirdilər. Dövlət başçısı öz çıxışlarında ordumuzun uğurlarını yüksək qiymətləndirərək bildirmişdir: "Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!"

Bu gün gənclərimizin doğma vətənimizin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa edilməsində, daima ön cərgələrdə olmaları və bu yolda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmələri ilə bütün Azərbaycan xalqı fəxr edir. Çünki 44 gün ərzində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Qarabağ Azərbaycandır!

**RAMİZ ŞABANOV,**  
YAP Tərtər rayon təşkilatının sədri

**A**zərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsədüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur.

Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. İstər pandemiya şəraiti səbəbindən, istərsə də İkinci Vətən Müharibəsi dövründən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınıb. Azərbaycanda tələbələrə tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamiya sosial qayğı göstərilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Xüsusilə, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı cari ilin yanvar ayının 25-də imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı deyilənlərin bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyaya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial

## "Şəhid ailələrinə və qazilərə diqqət və qayğı artırılır"



Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır

siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.

Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanırlar, onların problemlərini aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yük-

sək səviyyədə davam etdirilir. Həmçinin, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir. Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsinin təmin ediblər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsərət almış hərbiçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsinin təmin olunub. Bank olmayan kredit təşkilatları da bu prosesdən kənar qalmayıb və onlar da

qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsinin təmin edilməsi, həmçinin, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunmasıdır. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə minnətdarlıqlarını ifadə ediblər genişləndirilir.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevə qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır.

**"Bu, ədalətli qərarıdır"**

2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən

müşavirədə Prezident İlham Əliyev məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə də qərar qəbul etdiyini diqqətə çatdırması deyilənlərin reallığıdır: "Artıq göstəriş verdim ki, Dövlətqarşınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbiçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərarıdır".

Bir sözlə, görünən odur ki, əhalinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Şübhəsiz ki, ölkə başçısının sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısı hər kəsə nümunə olmalıdır. Elə yerli icra hakimiyyəti orqanları da bu yenilikdən irəli gələn vəzifə öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Bu, həm vətəndaşın öz dövlətinə inamının daha da artmasına, həm də ölkədə milli birliyin güclənməsinə xidmət edəcək.

**MƏŞHUR MƏMMƏDOV,**  
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

## Ermənistan üçün çətin seçim: Rusiya, yoxsa Qərb?

**I** Qarabağ müharibəsindəki rüsvayçı məğlubiyyət Ermənistanda "mesopotamiya" effekti yaradıb. Yəni ölkə faktiki olaraq "iki çay" arasında qalıb: Rusiya, yoxsa Qərb? Bu sual hazırda özünün bataqlıq dövrünü yaşayan Ermənistan üçün olduqca qəlizdir. "Yuxarı baxırsan biğ, aşağı baxırsan saqqal" misali.



**M**əlum, 10 noyabr kapitulyasiya aktından sonra, daha doğrusu, Ermənistanın Azərbaycan qarşısında diz çökdüyü, təslim olduğu vaxtdan etibarən bu ölkədə ictimai-siyasi sfera çalxalanır. Bütün Yerevanı etiraz dalğaları bürüyüb. Ordu yox olub, iqtisadiyyat çöküb, hakimiyyət və cəmiyyət böyük bir kaos içərisindədir. Xalq-iqtidar etimadı sıfır səviyyədədir.

Az qala, hər gün hökumətin istefası tələbi ilə Yerevan küçələrində etiraz aksiyaları keçirilir. Səsləndirilən şüarlardan da aydın görünür ki, Ermənistan cəmiyyəti ciddi bir boşluq içərisindədir. Gah müharibədə sonadək Ermənistanın arxasında durmadığı üçün Rusiyani ittiham edirlər, gah da baş nazir Nikol Paşinyanı satqınlıqda günahlandırırırlar.

Paşinyan isə postu təhvil vermək fikrində deyil. Əksinə, ona qarşı səsinə yüksəldənləri bir göz qırpmında həbs etdirir və ya polis dəyənəyi ilə döydürür. Dünənki aksiyada da bir daha bunun şahidi olduq. Hökumət binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən erirazçılarla polis arasında toqquşma oldu. Hökumət binasını ələ keçirmək istəyənlər həbs edildi.

Bu günə qədər onlarla dinc və ya nadinc etirazçılara qarşı Yerevan sərt cəza tədbirləri görüb və görməkdə davam edir.

Əslində, ümumi problemlərin fonunda bu aksiyalar Ermənistan hakimiyyəti üçün çox kiçik məsələdir. Əsas problem Ermənistanı bu müşkül durumdan çıxarmaq və gələcək mövcudluğunu təmin etməkdir. Mövcud tələb və təkliflər, nəticədə meydana gələn çətinlik ağıllı başla qerar verməyə imkan yaratmır. Bir təbəqə "Müharibəyə addım-addım hazırlaşmalıyıq" kimi fikirlər səsləndirir (Nə yazıq ki, "müharibə"dən mədət gözləyən ermənilər hələ də mövcuddur), digər bir təbəqə

Rusiyadan üz döndərməli və Avropaya inteqrasiya etməli kimi çağırışlar edir.

Erməni hərbi ekspert Van Ambartsumyan deyir ki, Ermənistan artıq beşinci və ya altıncı nəsil müharibənin meyarlarına uyğun gəlməyən hərbi konsepsiyasını köklü şəkildə dəyişməlidir: "Azərbaycan ötən illər ərzində hazırladığı təmassız müharibə konsepsiyasını reallaşdırıb, erməni generaliteti isə 90-cı illərdə qalıb və yeni reallıqlara hazır olmayıb. Bu, Birinci Qarabağ müharibəsinin sindromudur. Onlara əl gəlirdi ki, döyüş meydanında əvvəlki taktika olacaq, lakin bu, fəlakətli səhv oldu. Qarabağda baş verən müharibənin konsepsiyası NATO-da işlənilib hazırlanıb, bu döyüşlərin təhlili müdafiə strategiyamızın əsasını təşkil etməlidir. Təmassız müharibənin nə olduğunu başa düşməliyik, sonra isə bütün lazımı vəsaitləri əldə edib, addım-addım hazırlaşmalıyıq".

Ambartsumyan başqa bir maraqlı etiraf da edir. Bildirir ki, Rusiya Ermənistanı başqa ölkələrə ixrac etmədiyi silahlar verir: "Silahlar bizə maye dəyəri ilə verilir, kadrlar isə Rusiyada pulsuz hazırlıq keçirirlər. Üstəlik, Rusiya Ermənistanı silah alınması üçün kreditlər verir".

Ermənistan Avropa Partiyasının sədri Tiqrən Hzmalyan isə deyib ki, müharibənin nəticəsi Ermənistanın Rusiyadan qoparılması olacaq. Necə ki, bu, Gürcüstan, Moldova və Ukraynadakı analoji

proseslər nəticəsində baş verdi: "Ermənistan rusiyapərəst kollaborasionistlərin hakimiyyətini devirəcək və Cənub-Şərqi Avropanın tərkibində Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa başlayacaq".

Gətirdiyimiz bu misallar əlbəttə ki, Ermənistan hakimiyyətini də düşündürür. Çox yaxşı anlayırlar ki, Rusiyadan imtina Ermənistanın intiharı sayılır. Yenidən Azərbaycana qarşı ərazi iddiası isə bu dördüncü və yeni növ ölkənin məhvi deməkdir. Odur ki, Ermənistan papağını deyil, qazanını qabağına qoyub yaxşı-yaxşı düşünməlidir...

**Elgün MƏNSİMOV**  
Trend

**"X**ocəvəndin mərkəzində Qaregin Nijdeyə heykəlin qoyulması ermənilərin növbəti təxribatıdır. Ermənilər zaman-zaman təxribat əməlləri ilə bizi qıcıqlandıraraq qarşısının alınmasına məcbur edib və indi də yenidən həyata keçirdikləri təxribat əməlləri ilə özlərini ölkəmizdən tam şəkildə qovdurulmasını istəyir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ermənilər bütün tarix boyu faşizm xidmət edənlər və faşizmin təbliğatçıları olublar: "Bütün dünyada faşizmin təbliğini qadağan olduğu halda ermənilər faşizmi qəhrəmanlaşdırırlar. Bu o deməkdir ki, ermənilər faşizm siyasətindən



heykəl qoymağına icazə verilib. Əslində ola bilsin ki, ermənilər Xocəvənddə heykəl qoymaq planları çoxdan olub və büst də çoxdan hazırlanıbmışdı. Cənab Prezidentin dəmir yumruğu onların planlarını məhv etmişdi. Hər halda ermənilərin yaşadıkları ərazilərin təhlükəsizliyinə və sabitliyinə indi rus sülhməramlıları nəzarət edirsə ermənilər

## "Nijdeyə heykəlin qoyulması ermənilərin növbəti təxribatıdır"

əl çəkmək istəyirlər. Əslində Rusiya da faşizmdən əziyyət çəkib. O cümlədən Nijdenin alman faşistlərin tərkibində törətdiyi cinayətləri bəllidir və Vladimir həbsxanasında ölüm cürüdüyü hamıya məlumdur. Maraqlısı odur ki, Nijdenin törətdiyi cinayətləri bəllilə ola-ola rus sülhməramlıları Xocəvənddə ona

rin belə təxribat hərəkatlarının həyata keçirilməsinə imkan verilməməlidir. Düşünürəm ki, müvafiq dövlət qurumumuz rus sülhməramlıların rəhbərindən Nijdeyə ucaldılmış heykəlin Azərbaycanın ərazisindən çıxarılmasını tələb edəcəkdir".

**Ceyhun Rasimoğlu**

## Paşinyanın tərəfdarları ölkədən qaçır

**T**anınmış erməni ictimai xadim Hrant Xalatyana ölkəsindən Rusiyaya miqrant axınına sərt münasibət bildirib. Azvision xəbər verir ki, erməni fəal Ermənistanın Paşinyanın tərəfdarları olduğunu söyləyib. "Bu gün fevralın biridir. Artıq COVID testi mənfəi olan Ermənistan vətəndaşları bu gündən etibarən sərbəst şəkildə Rusiyaya gedə bilərlər. Əminəm ki, Ermənistan tarixində ən böyük mühacirət başlayacaq. Demək olar ki, mühacirlərin 90%-i 2018-ci ilin aprel ayında küçələri, yolları bağlayanlar və dekabrda isə "öz addım"larından olan bloku (Paşinyanın "Mənim addımım" bloku-red) seçənlərdir.

Həmişə bu tip mühacirlərin səhvləri üzündən ölkə və millət çətinlik içində qalır, onlar isə qaçırırlar. Ancaq bu da ən ağırlı şey deyil. Bir neçə ildən sonra həmin insanlar bizə, ölkədə qalanlara növbəti vətənpərvərlik dərslərini verməyə başlayacaqlar", - deyər erməni fəal bildirib.



## Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi

Bakcell Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müşətilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksesuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ "hər şey bir arada" konsepsiyası əsasında qurulub. Təbriz küçəsi 108 ünvanında yerləşən yeni Bakcell mağazasının açılışında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. Yeni mağaza müştəri-yönümlü yanaşmadan istifadə edərək "Bakcell" in yenilənmiş brend qaydalarına uyğun olaraq dizayn edilib, bu isə ziyarətçilər üçün isti bir atmosferin yaradılması üçün imkan yaradıb.

Müştəri və satış məsləhətçisinin bir arada olması və interyerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımı məlumatlar daha əlçatan olub, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha da asanlaşıb. Yeni dükanda "Bakcell" in bütün məhsul və xidmətləri ilə yanaşı geniş çeşiddə telefon aksesuarları da təqdim edilir. Bundan əlavə, müştərilər burada Bakcell müştəri xidmətlərindən



rahatlıqla istifadə edə bilərlər.

"Biz daim çalışırıq ki, "Bakcell" in məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu fəaliyyətin davamı olaraq bu gün biz böyük məmnuniyyətlə Bakı şəhərinin mərkəzində yeni konsept mağazasını təqdim edirik. Burada bütün xidmət prosesi "hər şeyin mərkəzində müştəri dayanır" yanaşması üzərində qurulub. "Müştəri yönümlülük" adlanan bu standartı Azərbaycanda tətbiq etmiş ilk şirkətlərdən biri "Bakcell" dir. Planımız biznesimizi sisteməlik qaydada rəqəmsallaşmaya doğru apar-

maqla müştərilərə daha çox rahatlıq verməkdir. Müştərilərə ünsiyyət prosesinin daha rahat və effektiv olması üçün maksimal dərəcədə rəqəmsallaşmalıdır. Biz bunu öz "Mənim Bakcellim" mobil tətbiqini istifadəyə verməklə əyani şəkildə nümayiş etdirmişik", deyər Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Qeyd edək ki, dükanın açılışı gündən bir həftə ərzində keçiriləcək xüsusi kampaniyada çərçivəsində yeni Bakcell mağazasında əldə olunan bütün aksesuarlara 20% endirim təqdim edilir. Yeni Bakcell mağazasının müştərilərini mobil rabitə xidmətlərinə aid bütün məsələlərlə kömək etməyə hazır olan xüsusi hazırlanmış əməkdaşlar qarşılayacaq. Bakcell şirkəti özünün üstün müştəri təcrübəsi və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.



**B**əli, həmişə belə olub, bu gün də belədir. Yenə də antimillilərin "falabaxma kampaniyası" - Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimillilərin 44 gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun əsgər və zabitlərinin rəşadətli nəticəsində 30 il işğal altında olan torpaqlarımızın - Qarabağımızın azad edilməsindən sonra yenidən fəallaşmaqları vicdansızlıq, satqıncılıq və cinayətkarlıqdır. Ancaq bu satqınlar və bədbəxtlər anlamırlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdırma bilməz. Çünki bu Qələbə ölkəmizdə mövcud xalq-hakimiyyət birliyinin qələbəsidir. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli

yüksək qiymətləndirən ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankı və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir: "Əhalinin elektrik təchizatı səviyyəsi dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə, Azərbaycan dünya miqyasında 5-ci, hökumətin uzunmüddətli strategiyasına görə - 10-cu, siyasi sabitliyi təmin etməsinə görə - 11-ci yerdədir.

İnfrastruktur layihələri ilə bağlı:

- dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yer
- hava yolları xidmətlərinin səmərəliliyi - 12-ci yer
- avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik.

la bağlı bu və ya digər məsələlərə münasibət bildirir. Amma nə iqtisadçı kimi, nə də ki, siyasətçi kimi cəmiyyəti yarımçıq. Şəxsən mənə onun iqtisadçı mövqeyi əsla qane etmir. Çünki bu iqtisadçı Azərbaycan iqtisadiyyatı haqda nüfuzlu Dünya Bankının, Dünya İqtisadi Forumunun çoxsaylı və peşəkar iqtisadçıların, analitiklərinin hazırladığı hesabatlarla razılaşmaq istəmir".

MHP sədri qeyd edib ki, Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yeri tutması heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir, danılmaz faktır: "Amma Qubad İbadoğlu isə hətta buna da hansısa don geyindirməyə, kölgə salmağa çalışır. Zənnimcə, obyektiv iqtisadçı heç vaxt bu cür qərəzli mövqə tuta bilməz və ya tutmaq istəməz. Qubad İbadoğlu isə hazırkı məqamda iqtisadçılıqla yox, tərribatçılıqla məşğul olur, həqiqətləri təhrif edir, "feyk xəbər" prinsipindən çıxış edərək cəmiyyəti yanlış məlumatlandırır. Cəmiyyətin isə siyasiləşən iqtisadçılara yox, obyektiv və peşəkar iqtisadçılara ehtiyacı var".

## Anar Xəlilov: "Müxalifət məğlubiyyətə və rüsvayçılığa məhkumdur"

"Vətən müharibəsindən əvvəl də Azərbaycanda siyasi sabitliyi pozmağa çalışan qüvvələr müxtəlif vasitələrlə buna nail olmağa çalışırdı. Bu qüvvələr radikal müxalifət və ya 5-ci kolon adlandırılırdı". Bunu "Səs" qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, xalq tərəfindən dəstəklənməyən bu qüvvələr, əsasən, xarici havadarlarının köməyi ilə istəklərinə çatmağa cəhd edirdilər: "Lakin biz dəfələrlə bu qüvvələrin istənilən pozuculuq əməllərinin iflasa uğradığının şahidi olmuşuq. Qeyd etdiyim kimi, ölkə rəhbərliyinin apardığı sosial-iqtisadi siyasətin uğurları, xalq tərəfindən bunun yüksək qiymətləndirilməsi pozucu qüvvələrin öz istəklərinə çatmasına mane olub. 44 günlük müharibədən sonra qazılan böyük Zəfər və bunun nəticəsində torpaqlarımızın işğaldan azad olunması nəticəsində isə bu qüvvələr tamamilə iflas olmuş vəziyyətdədir. Bu qüvvələr daim yalan informasiyalarla xalqı aldatmağa çalışırdılar ki, Azərbaycan ordusu zəifdir, heç bir islahat aparılmır və s. Lakin hələ 2016-cı il aprel döyüşləri, iyulda baş verən Tovuz tərribatı və nəhayət, 44 günlük Vətən Müharibəsindəki şanlı Zəfər bunların yalanlarını, iftiralarnı sübut etdi. İndi tamamilə rüsvay vəziyyətdə qalan bu qüvvələr yenə də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Müxtəlif qara yaxmalarla qazılan qələbəyə kölgə salmağa çalışırlar. Yenə də bunların fəaliyyətinin arxasında xarici anti-Azərbaycan qüvvələr durur. Məhz onların sifarişini yerinə yetirirlər. Buna görə də bu qüvvələr "5-ci kolon" adlanır. Bu qüvvələrə qarşı indiki həssas dövrlərdə daha sərt olmaq lazımdır".

A.Xəlilov onu da bildirdi ki, mövcud qanunların verdiyi imkanlar daxilində bu insanlara qarşı tədbirlər görülməlidir: "Eyni zamanda, cəmiyyətimiz də fəal surətdə bu qüvvələrə qarşı öz sözünü deməlidir. Bu insanların fəaliyyəti şəhidlərimizə qarşı hörmətsizlik, dövlətçiliyə qarşı xəyanətdir. Mən xüsusilə vətəndaş cəmiyyətinin nümayəndələrini daha fəal olmağa çağırıram. Hesab edirəm ki, bu qüvvələr həmişə olduğu kimi, heç nəyə nail ola bilməyəcəklər. Müxalifət məğlubiyyətə və rüsvayçılığa məhkumdur. Xalq birmənalı olaraq bunları dəstəkləmir. Azərbaycan xalqı bu gün öz siyasi iradəsi ilə ərazi bütövlüyümüzü bərpa edən Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır, Onu dəstəkləyir".

Gülyana

## "İqtisadçı"nın inkar siyasəti

Azərbaycanın uğurlarını həzm edə bilməyənlər məhvə məhkumdur

mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir. Bu xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir, eyni zamanda bu monolitliyin xarici bədxahlarımızın və daxili "sapı özümüzdən olan baltalar"ın hədəfinə çevrilməsinə şərtləndirən mühüm səbəbdır.

Elə bu günlərdə ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankı və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın uğurlarını yüksək qiymətləndirməsini həzm edə bilməyən bu antimillilərin və onların xarici havadarları, o cümlədən özünün həm "iqtisadçı", həm də "siyasətçi" adlandırılan Qubad İbadoğlu qaşınmaya düşərək bu uğurlara hansısa don geyindirməyə, kölgə salmağa çalışır. Ancaq bu qərəzli "iqtisadçı" unutmamalıdır ki, onun heç bir siyasi hoqqabazlığı həmişə olduğu kimi, bu dəfə də məğlubiyyətə məhkumdur.

"Beynəlxalq qurumların Azərbaycanda gədən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının "Doing Business" hesabatında, yəqin vətəndaşlar xatırlayırlar, bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinglərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytingimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə. O, artıq başqa məsələdir". Bu sözləri yanvarın 6-da Prezident İlham Əliyevin Sədriyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, yeni reytingə görə, Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir: "Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir". Gedin, oxuyun, əgər oxuya bilsinizsə".

**"Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik"**

Prezident İlham Əliyev keçirilən müşavirədə onu da bildirib ki, Azərbaycanın uğurlarını



**Məkrli niyyətlərin qarşısının alınması üçün dövlətimizin yanında olmalıyıq və yanındayıq!**

Bu gün həmrəylikdən yoxrulan Azərbaycan prezidenti İlham Əliyev cənablarının dəmir yumruq siyasəti nəticəsində 30 ilin həsrətinə 44 gün ərzində Qarabağ Azərbaycanımıza qovuşmağımız, 2021-ci ilə böyük qələbələrə, zəfərlərə qədəm qoymağımız məkrli niyyətli, xarici beynəlxalq təşkilatların nökrələri Azərbaycanın uğurlarını, Vətən Müharibəsində qazandığımız zəfəri həzm edə bilməyənlər Paşinyan səviyyəsindədirlər, irəli gedə bilmirlər. Erməni dəyirmanına su tökən Əli Kərimliyə, savadsızlığı və səviyyəsizliyi ilə seçilən Qənimət Zahidə, mənəviyyəti olmayan, erməni xislətli, erməni tərribatına dəstək verən Sevinc Osmanqızına, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədova, "Yurd" şefinin əlində oyuncaq olan Cəmil Həsəniyə, özünü "Milli Şura"nın "primadonnası" adlandıran Gültəkin Hacıbəyliyə, "hüquq müdafiəçisi" Vidadi İskəndərliyə, "güclü iqtisadçı", həm də "siyasətçi" Qubad İbadoğluya və bu kimi məkrli niyyətlərə başqa nə ad vermək olar? Vicdansızlıq və nankorluq!

Bir də, taylı-tayın tapar. Bu satqınlar mənəvi deqrodasiyaya uğramaqla yanaşı, etnososioloji varlıq olaraq cəmiyyətə, millətə, xalqa yararsız olan satqına çevriliblər. Tarix unudulmur, hər kəs etdiyi əməllərin cəzasını xalqın qarşısında mütləq çəkəcək. Bir də bu satqın və nankorlar onu da anlamalıdırlar ki, Azərbaycanın uğurları demokratiyanın inkişafının əyani sübutudur. Ölkənin bütün istiqamətlərdə qazandığı uğurlar və son illərdə həyata keçirilən daxili siyasət, sosial-iqtisadi inkişaf gələcəkdə daha böyük uğurlara zəmin yaradır və yaradacaq da!

Qubad İbadoğlu kimilər bir daha anlamalıdır ki, Azərbaycanın dünya miqyasında biznes mühitinin əlverişliliyinə görə ilk 30 ölkədən biridir, eyni zamanda "top 10 islahatçı" ölkədir. Nədənə Q.İbadoğlu öz qərəzçilik mövqeyindən əl çəkmir, unudur ki, Dünya Bankı 16 dekabr 2020-ci il tarixində açıqladığı rəsmi bəyanatında Azərbaycanın 2020-ci il üzrə "top 10 islahatçı ölkə" arasında olduğunu qeyd edir. Eyni zamanda, bir həqiqəti də Q.İbadoğlu anlamalıdır ki, Azərbaycan Prezidentinin peşəkar kadrlardan ibarət komandası mövcuddur və məlumatlar da dövlət başçısını doğru formada təqdim olunur. Həmçinin, ardıcıl iki dəfə dünya miqyasında Azərbaycanın ən islahatçı on ölkədən biri kimi seçilməsi Prezident İlham Əliyevin komandasının peşəkarlığına ən real sübutdur. Azərbaycanın uğurlarına alışıb yananlar, məkrli niyyətlilər bir daha kar qulaqlarını, kor gözlərini bir daha yaxşı-yaxşı açsınlar, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında olan peşəkar kadrlardan ibarət komandası bundan sonra da daha böyük nailiyyətlərə imza atacaq!

RƏFİQƏ HÜSEYNOVA

### Qərəzli "iqtisadçı" - Qubad İbadoğlu bu cavabdan sonra...

Sözsüz ki, dövlət başçımızın dediyi kimi, iqtisadiyyatdan başı çıxmayan tiplər o qədər həyasızlaşdı ki, bu nə birincidir, nə də sonuncu. 28 ildir ki, "müxalifətim", "iqtisadçıyam" desələr də elə o sözləri elə özləri eşidir, ancaq Azərbaycan yüksək uğurlara nail olur.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqıncılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən AXCP-Müsavat cütülyü, Əli Kərimliyə Qəmbər, Cəmil Həsəni-Arif Hacıyev-Qubad İbadoğlu kimilər illərdir ki, yerlərində sayırlar, zaman-zaman bir-birlərinə xəyanət edirlər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Bax, budur həqiqət, Qubad İbadoğlu!

Dövlətin, millətin maraqlarını heç sayan bu antimillilərin, torpaqları satanlar həyasızcasına çıxış etməyə üzlərinin olması heç də Ermənistanın əxlaqsız baş naziri Paşinyandan geri də qalmamasını bir daha göstərir. Həmişə olduğu kimi, bu gün də sosial şəbəkə viruslarının bu çıxışı heç də təəccüb doğurmur. Çünki xəmirli belə yoğrulub, başqa cür ola da bilməzlər.

### "Qubad İbadoğlu iqtisadçılıqla yox, tərribatçılıqla məşğul olur"

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, ölkə siyasətində fəal mövqə tutmaq istəyən şəxslərə heç bir qadağa qoyula bilməz: "Lakin elə şəxslər də var ki, onlar ilk başdan qərəzli, qeyri-obyektiv mövqə tutmaqla öz siyasi fəaliyyətinin cəmiyyət üçün, ölkə üçün faydalılıq əmsalını əhəmiyyətli dərəcədə azaltmış olurlar. Qubad İbadoğlu da belə siyasətçilərdəndir. Əlbəttə, əgər ona siyasətçi demək mümkündürsə. Çünki bu adam gah iqtisadçı ekspert kimi, gah da siyasi ekspert kimi açıqlamalar verir, Azərbaycan-

# İtirilmiş "Ağ qızıl" xəzinəsini necə qaytarmaq olar?

*Ekspertlərin fikrincə, iqtisadiyyatın diversifikasiyasında klaster yanaşma üzrə əsas sahələrdən biri kimi seçilsə, pambıq strateji məhsul rolunu qaytarar və yenidən "ağ qızıla" çevrilər*

Müasir dövrdə aqrar sahədə inkişafın təmin edilməsi və kənd təsərrüfatı məhsulları üzrə xarici asılılığın ləğv edilməsi hər bir dövlət üçün çox strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi və əhalinin digər ən vacib məhsullarla təmin edilməsi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun inkişafı ilk növbədə aqrar sahənin inkişafı ilə sıx bağlıdır. Bəs aqrar sahədə hansı perspektivli sahələr var və onların inkişafını təmin etmək üçün hansı işlər görülməlidir? Bu yazımızda həmin sahələrdən birindən bəhs edəcəyik.

Azərbaycan iqtisadiyyatının diversifikasiya məsələsi uzun müddətdir ki, hökumətin elan etdiyi əsas prioritetdir. Ölkə başçısı səviyyəsində dəfələrlə bu məsələyə toxunulub. Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna, xüsusilə də aqrar sektora investisiya edilməsi yolu ilə həmin sahələrin inkişafına nail olmaq üçün müxtəlif dövlət proqramları hazırlanıb həyata keçirilir. Aqrar sektorun birbaşa sənaye ilə bağlı olan ən strateji və perspektivli sahəsi isə pambıqçılıqdır.

## **Pambıqçılıq: dünən necə idi, bu gün necədir...**

Azərbaycanda pambıqçılığın hələ orta əsrlərdən becərilib. Keçən əsrin ortalarından başlayaraq bu sahədə böyük miqyaslı irəliləyişlər baş verib. Artıq 70-80-ci illərdə Azərbaycan iri pambıqçılıq və tekstil sənayesi ölkəsinə çevrilmişdi. Respublikada ildə 700-800 min ton pambıq istehsal olunurdu. 80-ci illərin əvvəllərində pambıq istehsalı hətta 1 milyon tona çatmışdı.

Sonrakı dövrdə pambıq istehsalında azalma müşahidə olundu. Sovet İttifaqının və sosialist iqtisadi sisteminin dağılması ilə iqtisadi münasibətlərin pozulması, iqtisadiyyatda yaranmış xaotik vəziyyət bu sahənin tənəzzülünə gətirib çıxardı.

Pambıq əkinini və istehsalı ilbəil azalmağa başladı. 1990-cı ilə nisbətən 1995-ci ildə istehsal 2 dəfə azalaraq 274 min tona, 2005-ci ildə 3 dəfə azalaraq 196 min tona, 2012-ci ildə 10 dəfə azalaraq 55 min tona endi.

Pambıq əkinlərinin azalma tempi isə belə təplə davam etdi: 80-ci illərin sonunda 350 min hektara yaxın olan pambıq sahələri 2011-ci ildə 42 min hektaradək (8 dəfə azalma), 2012-ci ildə 31 min hektaradək (12 dəfə azalma) endi.

Məhsuldarlıq isə 80-ci illərdəki

hektara görə 26-27 sentnerdən 15-16 sentnerə düşdü. Nəticədə istehsal 1985-ci ildəki 788 min tondan 2012-ci ildəki 55 min tona (14 dəfə) azaldı.

2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdi və 35 min ton məhsul tədarük edildi.

2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi.

2017-ci ildə 136 min hektarda pambıq əkildi və 207 min ton məhsul götürüldü.

2018-ci ildə əkin sahələri azalmağa başladı və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox

arasıdır. Məlumatlara görə, Azərbaycanda pambıqçılıq sahəsində 200 minə qədər insan məşğul olur. Bu sahədə texniki təminatla bağlı da ciddi problemlər var. Pambıqçıqan maşınların sayı 1985-ci ildə 4238 ədəd, 1999-cu ildə 1751 ədəd olduğu halda, hazırda heç 100-ə də çatmır.

## **Pambıq və tekstil məhsullarında idxaldan asılılıq çoxdur**

Bu gün dünyada tekstil, geyim və geyim aksesuarları istehsalının illik həcmi 4 trilyon dolları ötməkdədir. Bir çox ölkələr bu sahədə çox böyük gəlirlər əldə edirlər.

1995-ci ildə hələ pambığın və mahılının qiymətinin indikindən xeyli ucuz olduğu vaxtda Azərbaycan pambıq satışından 117 milyon dollara yaxın vəsait əldə etmişdi. İndikin qiymətlərlə istehsal

sal olunmuşdusa, son illər bu göstərici 1 milyona tona da çatmır.

Azərbaycanda tekstil sənayesinin inkişafı üçün lazım olan potensial, əmək qüvvəsi, mütəxəssislər, xammal və s. var. Pambıqçılığın inkişaf etdirmək üçün bu sahədə ciddi yenidənqurma işləri aparmaq lazımdır. Fermerlər üçün pambıqçılığın cəlbedici etmək üçün bu sahəni yaxşı bilən mütəxəssislər dövlət strukturlarında bu sahə

rə həmin sahədə digər məhsulları əkmək daha çox fayda verir.

İndiki situasiyada bu sahəyə marağı artırmaq üçün məhsul fermerdən optimal qiymətlərlə alınmalıdır, pambıq əkilən becərən bilməlidir ki, çəkdiyi əziyyət və xərclər qarşılığında normal gəlir əldə edəcək. Bunun üçün rəqabət mühiti yaradılmalıdır, hökumət çalışmalıdır ki, emal sənayesi 1-2 şirkətin əlində olmasın. Dünya praktikasında belə qəbul olunub ki, bu tip iri sahələrdə bazarda ən azı 10 oyunçu olmalıdır. Bu halda rəqabət mühiti inkişaf edir və paralel olaraq həmin sahədə də inkişaf sürətlənir.

## **Xammaldansa, hazır məhsul satmaq daha gəlirli olar**

Hökumət iqtisadiyyatda bu sahəyə neftdən sonra klaster yanaşma üzrə əsas perspektivli sahələrdən biri kimi yanaşsa və bu sahədə xüsusi dövlət proqramı həyata keçirilsə, pambıq əkinlərinin sayı artar. Pambıqçılara dəstək verilsə, onların məhsulu daha uyğun qiymətə sata bilmələri üçün şərait yaradılsa, bu sahə yenidən çiçəklənə bilər. On minlərlə kənd insanı bu sahədə özünü işlə təmin edər və yaxşı gəlir əldə edər. Bunu üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək olar və fermerlər, kəndlilər görsə ki, pambıq əkmək səmərə verir, özləri buna həvəslə yanaşacaqlar.

Bu sahəyə investorlar cəlb edilməli, onlara hər cür şərait yaradılmalıdır ki, yeni emal və tikəş müəssisələri yaransın. Bazarda rəqabət güclənsə, pambıq istehsalı artar. Emal və tekstil müəssisələri yaransa, biz xammal ucuz qiymətə ixrac etmək əvəzinə, özümüz istehsal edib daha çox gəlir əldə edə bilərik.

Bununla bağlı olaraq, daxili bazarda hazır məhsul- geyimlər, parçalar və sairə- istehsalı artar və idxaldan asılılıq minimuma enər. Bu da öz növbəsində emal və tekstil sənayesini inkişaf etdirər və əlavə on minlərlə insan işlə təmin olunar.

Ümumiyyətlə, keçmiş ənənəyə və dünya təcrübəsinə dayanaraq demək olar ki, pambıqçılıq və tekstil sənayesi iqtisadiyyatın diversifikasiyasında klaster yanaşma üzrə əsas sahələrdən biri kimi seçilsə və bu sahəyə dövlət dəstəyi artırılırsa, pambıq strateji məhsul rolunu qaytara bilər və yenidən "ağ qızıla" çevrilər, ölkəmiz paltar və parça bazarında idxaldan asılılığı ləğv edə bilər.

**Elçin Bayramlı**



məhsul, 233 min ton pambıq istehsal olundu. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qaldı.

2019-cu ildə isə ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olmuşdur.

2020-ci ildə Azərbaycanda pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib. Bu, 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında ölkədə pambıq istehsalının yenidən Sovet dövründəki səviyyəyə qaldırılacağını bildirib. Bu sahədə işlər indiki təplə davam etsə yaxın 5 ildə bu nəticəni əl edə bilərik.

Dünya bazarında 1 kiloqram pambığın qiyməti 1-2 ABŞ dolları

həcmi artdığı halda bu sahədən yüz milyonlarla gəlir götürmək olar. Bir şərtlə ki, pambıq xaricə xammal kimi yox, hazır məhsul kimi satılmalıdır, yeni tekstil sənayesi zənciri yaradılmalıdır.

Azərbaycanda pambıqçılıq inkişaf etsə də, tekstil sənayesi kimi strateji sahə zərərli işləyir. Pambıq istehsalı artmasına baxmayaraq, pambıq məhsulları idxalı artır. Ölkədə mahıl və parça istehsalının azalması tekstil məhsulları üzrə idxaldan asılılığı artırır. 1995-ci ildə sənaye müəssisələrində 100 min tona yaxın mahıl istehsal olunduğu halda son illərdə bu göstərici 5-6 dəfə azalıb. Əvəzində ölkəyə pambıq lifi idxalı artır.

Pambıq parça istehsalı da olduqca aşağı səviyyəyə enib. 1995-ci ildə ölkədə 58 milyon kvadrat metr pambıq parça isteh-

sal rəhbərlik etməlidir.

## **Pambıq əkinçidən yaxşı qiymətə alınmalıdır**

Bu sektordan yaxşı gəlir götürmək üçün pambıqçılıq və tekstil sənayesi sektorlarına kompleks şəkildə və fundamental yanaşmaq lazımdır. Pambıq elə bir məhsuldur ki, o mütləq emala getməlidir, bu meyvə-tərəvəz deyil ki, bazarda satıla. Fermerlərin becərdiyi pambığa 50 qəpik civarında qiymət müəyyən edilib ki, bu da dünya bazar qiymətlərindən bir neçə dəfə aşağıdır.

Pambıq çoxlu xərc və zəhmət tələb etdiyindən bu qiymətlə satıldığına onu becərənlərə normal gəlir vermir. Ona görə də, pambıqçılığa maraq azalıb. Fermerlər



Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

2 fevral

## Ozan Kabak "Liverpool"a keçir?

“Liverpool” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “mersisaydlılar” “Şalke”dən Ozan Kabakı transfer etməyi planlaşdırır. “Qırılmazlar”ın baş məşqçisi Yurgen Klopp 21 yaşlı oyunçunun müdafiə xəttində yaranan problemlərin həllinə kömək olacağını düşünür. Buna görə də rəhbərlikdən türkiyəli futbolçunun icarəyə götürülməsini tələb edib.

Klublar arasında danışıqlara artıq start verilib. Transfer baş tutarsa, Ozan Kabak mövsümün sonuna qədər “Liverpool”da çıxış edəcək. Qeyd edək ki, Ozan Kabak Türkiyə millisinin də üzvüdür.



## Qış üçün daha faydalı olan D vitaminli beş sadə məhsul

İmmunitet sistemi üçün həyati əhəmiyyət daşıyan D vitamini günəş şüası sayəsində əmələ gəlir. Qışda, günəş çatışmazlığı şəraitində tərkibi D vitamini ilə zəngin olan məhsulların qəbulu xüsusi əhəmiyyət kəsb edir.

Qarşıdakı qış aylarında tərkibində D vitamini olan məhsulların qəbulu, yəqin ki, daha zəruri olacaq. Alimlərin çoxu onu koronavirus infeksiyasına və kovidin ən ağır formasının inkişafına qarşı etibarlı qoruyucu sayır. D vitamininin bu xüsusiyyəti onun faydalı xüsusiyyətlərini genişləndirir. Məsələn, məlumdur ki, ilin ən soyuq və tutqun vaxtlarında D vitamininin kifayət etməsi mövsümi depressiyanın qarşısını alır, narahatlığı azaldır. Bundan əlavə, sümük və dişlərin sağlamlığı üçün zəruri olan kalsium və fosforun mənbəsinə müsbət təsir göstərir. D vitamininin digər bir faydalı xüsusiyyəti onun hüceyrələrin insulina həssaslığını və mədəaltı vəzidəki beta hüceyrələrinin fəaliyyətini gücləndirərək ikinci növ diabetin inkişafından qoruya bilməsidir.

Mütəxəssislər gün işığının az olduğu qış aylarında rasiona orqanizmi bu vitaminlə təmin edən qida məhsullarını daxil etməyi məsləhət görürlər. “Well + Good” portalında bunlardan ən azı üçünün rasiona daxil edilməsini tövsiyə edərək beş sadə və əlverişli mənbənin adını açıqlayıb. AZƏRTAC sizi həmin məhsullarla tanış edir.

Yumurta sarısı. Bir böyük yumurtanın sarısı D vitamininin birgünlük normasının təxminən 10 faizindən ibarətdir. Qışda daha çox ehtiyac duyduğunuz vitamin dozasını artırmaq üçün digər müvafiq inqredientləri də əlavə etməklə omelet hazırlamaq olar.

Qızılbalıq. Qızılbalıq növləri bu vitaminin çox zəngin qida mənbələrindən sayılır. 100 qram qızılbalıq D vitamininə olan birgünlük ehtiyacın 70 faizini təmin edə bilir.

Tunes. Tərkibi D vitamini ilə zəngin olan daha bir dəniz məhsulu tunes baliğidir. Bu baliğın 120 qramı (həтта konservləşdirilmiş halda) orqanizmin vitaminlərə olan birgünlük ehtiyacının 34 faizini ödəyir.

Göbələklər. Ağ göbələklər (onların bir fincanı gündəlik normanın 46 faizini təşkil edir) D vitaminin çox səxavətli bitki mənbəyi sırasına daxildir. Bu baxımdan həmin sıraya daha əlçatan olan şampinyonları da əlavə etmək olar. Onlar, günəş işığı və ya kəşik süni işığın təsiri altında D qrupu vitaminlərini sintez etmək qabiliyyətinə malikdirlər.

Süd. Bir fincan 2 faizli süd D vitamininin birgünlük normasının 155 faizini təşkil edir. Qeyd edək ki, onu siz yumurta omeleti ilə hazırladığınız səhər yeməyinə də əlavə edə bilərsiniz.



## QARABAĞ AZƏRBAYCANDIR!

### “Fənərbaxça”da ciddi itki


“Fənərbaxça”nın futbolçusu Dimitrios Pelkas zədələnib. Bu bərdə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Beləliklə, yunanıstanlı oyunçunun Super Liqanın 23-cü turunda “Qalatasaray”la matçda iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 6-da keçiriləcək. Pelkas bu mövsüm 20 oyunda 5 qol vurub və 6 qolun ötürməsinə verib.



### Bakı aeroportunda yarım milyon manatlıq brilyant ələ keçdi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin SİA-ya verilən məlumata görə, belə ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.



Təkrar baxış zamanı çamadanında olan “Nesquik” və “Intense” kakao qutuları, “Baby Wipes” nəm salfet pakeeti və “Kenwood” markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb. Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilliant qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram), orta qiyməti təxminən 485 min manat təşkil edir. Faktla bağlı araşdırma aparılır.

### Keçmiş məhkum 4 avtomobildən oğurluq etdi

Oğurluqda şübhəli bilinən İsmayıl rayon sakini Q.Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən pul, mobil telefon, kosmetik əşyalar, yaddaş kartı və sənəd oğurlamaqda şübhəli bilinən İsmayıl rayon sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov saxlanılıb.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.  
“Azərbaycan” nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600